

QƏHQƏHƏSİ ƏKS-SƏDA

VERƏN QƏHRƏMAN

Şelli Xosrov ölümsüzlük qazandı

Redaksiyamızın dəhlizindən eşitdiyim həlim bir səs diqqətimi çəkdi. Hiss etdim ki, bu səsin sahibi yurd nisgili, vətən acısı yaşıyan insandı. Amma düzünü deymik ki, dəhliz çıxmaga çox da maraq göstərmədim. Çünkü bilgisarda yazı diqta edirdim. Elə bu vaxt "Ədalət" in sahibi, millət vəkili Aqil Abbasın səsini eşitmidi:

- Əbülfət, Əbülfət

Yazını yarımqıç saxlayıb bu çağrısa tərəf addımlaşdım. Dəhlizdə Aqil müəllim, eləcə də onun köməkçi Rüstəm Hacıyev qoltuğunda qovluq olan bir xanımla söhbət eləyirdilər, yaxınlaşdım və Aqil müəllimdən elə ordaca tapşırıq aldım:

- Bu xanım Xosrovun qızıdır. Söhbət elə və bir yazı yaz

- Baş üstə! - deyib xanımın mənə tərif uzatdığı qovluğunu götürdüm. Və şərtləşdik ki, sənədlərlə tanış olum, sonra söhbət edərik. Amma yenə açığını deymik ki, sənədlərlə tanış olandan sonra içimdə əlavə söhbətə o qədər də ehtiyac duymadım. Çünkü Qarabağda, xüsusişə Ağdamda hər kəsin yaxşı tanıldığı, adı dillər əzberi olan və müharibənin də döründən tutmuş 1992-ci ilin fevralına qədər olan hadisələrdə mənim də tanıldığım Xosrov Məmmədov barəsində içimdə xeyli bilgiler var idi. Bildiklərim və bir də xatırladıqlarım, eləcə də oxuduqlarım mənə imkan verdi ki, yenidən o günlərə qayıdım - yenidən Ağdamı, Şelli kəndində üz tutum. Ona görə Şelli kəndini deyirəm ki, Xosrov Məmmədov məhz bu kənddə 1949-cu ildə doğulmuşdu. Ömür yolunun çox böyük hissəsi məhz bu kəndlə, Ağdamla bağlı olmuşdu Xosrov Məmmədovun.

Ömür kitabını verəqləyəndə bəi insanın tekce boy-buxunu, bəi Allah bəndəsi olaraq vücudu diqqəti çekmir. Həm də onun cəsarəti, qətiyyəti, kişiyana verdiyi qərarlar və bir az də zəhmi özünü diqqət mərkəzine getirir. Baxıb görursə ki, çox sadə bir həyat yaşıyan, amma gör-düyü işlə, atlığı addımla halal insana, həqiqi kişiye mənsub çalarlardı. Elə ona görə də Ağdamda su idarəsində çalışanda herden öz-özüne sual verirdi ki, görünüm iş gərəsen mənim boy-buxunumla, qolumun gücüylə, ürəyimin təpəriyle nə qədər uyğun gəlir? Axi, adı bir su işçisinin bu cüssəsi belə baxanda hardasa müyyəyen uyğunsuzluq yaradır. Lakin o, özünün iç dünyasına və sığındığı Allahına üz tutanda anlayırdı ki, torpağı suvarmaq, evlərə su vermək bir yaşılıq yaratmaqdır bir səliqə-sehmandı, ürəyə bir serinlik bağışlamaqdı bir cedar torpağı, bir çatlayan do-

dağı həmin su ilə islatmaq ona həyat bağışlamadı. Deməli, böyük anlamda, böyük düşüncədə əslində Xosrov Məmmədov torpağa, insana həyat vermək missiyasını öz üzərinə götürmüdü. Və bunu da ürekde, vicdanla, heç kimdən tapşırıq gözlemədən icra etdi. Ona görə də dostlarının da, həmkəndlərinin də, elə çalıştığı kollektivin də yanında xətri, hörməti ezziz idi. Hami onun yolunu saxlayır, dəyerini, qədir-qiyəmetini bilirdi. O da göstərilən etimada, ayıran diqqətə həmisişə saygı ilə cavab verirdi.

Bu günün özündə də fikirləşirəm ki, adı bir peşə sahibinin el-obada, bu qədər xətir-hörmət qazanması yalnız Allahanın hikmətidir, yalnız böyük Yaradan bu sade peşə adamını insanların diqqət mərkəzində saxlamışdı və onun şəxsiyyətiyle, həyatiyla elə bir harmoniya yaratmışdı ki, hamı onu görürdü, sevirdi. O da hamıya elə həmin o istiqanlılıqla, hörmətlə də yanaşırdı. Ona görə də hadisələrin ilk gündündən Xosrov onde olduğunu. Ağdamı, Şəllini, bütövlükde Dağlıq Qarabağın azerbaycanlılar yaşıyan kəndlərinin qoruyucusuna, sıpərinə çevrildi. Onu heç kim hansısa bir əmrlə ireli çəkmədi ona heç kim rəsmi tapşırıq vermədi. O öz ürəyiyle, öz ruhuylu onsuza da öndəydi, qabaqlaydı və elə ağır günlərin ilk anında yenə öndə dayandı. Başını qaldırib ətrafına baxanda ona güvenənlərin ətrafında dayanıb əmr gözlədiyiñi gözaltı süzdü və

İndi o, özünü müdafiə dəstəninin komandiri idi.. Artıq o, könüllü şəkildə özünü odun-alovun içərisinə atmışdır... İndi o, könüllü şəkildə atəşə tutulan evlərin, maşınlarının, adamların hayına telesirdi

Gah Malibeylidə olurdu, gah Quşçularда, gah Kərkicahanda, gah Arançimədə, gah Naxçıvanıkda, gah Ağbulaqda, gah Qarakənddə, gah Əmrəlilarda, gah Xramortda. Bir sözle, bu artıq gəzen, dinclik bilməyen, rahatlığını itirən keşfiyyatçı komandır idi. Ona görə də adamlar onu həm informasiya mənbəyi kimi, həm hadisələrin iştirakçısı və şəhidi kimi, həm də cəsur bir döyüşçü kimi mi hər yerde axtarırdılar, hər yerde onun özünü, sözünü görmək, eşitmək isteyirdilər. O da bu istəyə doğru tələsirdi

Bəli, artıq ermənilər də Xosrov Məmmədovun, yeni Şelli Xosrovun neçə bir komandır, neçə bir döyüşçü olduğunu bilirdilər. Ona görə də düşmən Xosrovu aradan götürmək barədə planlar qurur, texribatlar hazırlayırdı. Və hər dəfə də onu bu texribatlardan hem ağılli qərarları, həm də Allah qoruyurdu. Çünkü o, haqq işi görürdü - çünkü o, torpağını

qoruyurdu - çünkü o, xalqının, millətinin qoruyucusu idi. Haqqı qoruyanı da təbii ki, Yaradan özü də qoruyur. O vaxta qədər ki, içindəki istək, içindəki qərar təklənməsin, köməksiz, arxasız qalmalasın Hadisələrin gedisi göstərirdi ki, səngərə olanlar, döyüşənlər, vətəni namusu, şərefi sayanlar təklənlərlər, unudulurlar. Çünkü ölkənin paytaxtı Bakıda Qarabağın yox, vəzifənin savaşı gedirdi. Qarabağı xilas etmək vəzifə borcu



olanlar vəzifələrini qorumaq üçün özlərini oda-közə vururdular. Xosrov Məmmədov, eləcə də onun digər silahdaşları isə səngərə idilər

Xosrov Məmmədov ərazini yaxşı tənqidindən düşmənen hərəkət istiqamətlərinin tez-tez nəzarətə götürür, onları çətin duruma salmaq üçün körpülləri, yolları minalayırdı, qurdugları planları alt-üst edirdi. Onun bu qəhrəmanlığı məhv etdiyi obyektlər, canlı qüvvə, hərbi texnika, bir sözə, düşmənə aid nə varsa, özü-özüyündə Xosrovun döyüş yolunu cılalayırdı, onun qəhrəmanlıq dastanına yeni səhifələr eləvə edirdi

1992-ci ilin fevral ayının 26-sı, 366-ci alay və onlarla birlikdə Xocalıya hücum edən ermənilər bu qədim yaşayış məntəqəsini odlara qalamışdır. Dinc sakinlərin, qadın, uşaq və qocaların fəryadı göylərə büləndə olmuşdu. Belə bir vəziyyətdə Xosrov Məmmədov oturub gözləyə bilməzdi. Başının dəstəsiyle Xocalıya köməyə tələsən Xosrov elə ilk həmlədə Qaraqayada düşmənin bir ədəd BTR-ni məhv etdi. Sonra ona xəbər çatdırıldı ki, xeyli sayıda uşaq, qa-

dın, qoca Xocalıdan qaçıb Əsgəran körpüsünün yaxınlığında tövleyə siğinibdi. Və onlar diri-dirilə məhv olmağa məhkumdarlar. Xəbər onu bir az da özündən çıxardı. Sanki yeri-göyü oda qalamaq, yerdən, göydən intiqam almaq qərariyla özünü həmin yere çatdırırdı. Tövlenin qapısını qırıp adamları xilas etdi. Bu vaxt artıq böyük sayıda canlı qüvvə ilə hücumla keçən düşmən körpüyə yaxınlaşırı. Xosrov Məmmədov gülə səsleri altında bir qadın fəryadı eşitdi. O, bir anlıq donub yerində dayandı

Özünü səs gələn terəfə atıb gördüyü mənzərədə sarsıldı. Üç erməni saqqalı bir qadına işğəncə verdi. Əli tətiyə getdi. Düşmənin ikisi yerində qaldı. Üçüncü yaralı halda qaçmağa başladı. Atılan gülələrdən özünü qorumanın Xosrov yaralansa da, qaçan düşməni tutmaqdə israrlı idi

Həmin döyüş məqamının canlı şahidlərindən biri olan Xosrovun köməkçisi "Maliş" sonradan kövrələ-kövrələ, qəhərləne-qəhərləne danışırkı ki, mən onu saxlayıb yarasını sarımaşa nə qədər cəhd etsəm də, imkan vermədi. Sinesindən axan qana məhel qoymadan üçüncü erməni de nişan aldı. Bu vaxt daşların arasında gizlenmiş düşmənin sərrast ateşi onun ürəyini paraladı. Amma diz çökdürə bilmədi. O bütün gücünü toplayıb dedi:

- Maliş, kişi belə məqamda ağlamaz! Güller! Eşitdinim! Güller..

Elə bil dediyi sözlərin gerçəkləyini, vacibliyini, həqiqi olduğunu göstərmək istədi. Və elə bir qəhəqəhe çəkdi ki, ona yaxınlaşmaq istəyən düşmən də vahimələndi. Bu gülüş düşmənin canına qorxu saldı. Və Xosrov Məmmədov batan günəş kimi yavaş-yavaş qırub etdi

Bəli, bu gün "Azərbaycan Bayraqı" ordenli Xosrov Məmmədovun keçidiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar bir tarixdi. Özü də qəhrəmanlıq tarixi! Bu tarix göstərir ki, yeri Tanrı dərgahı olan şəhidlər, qəhrəmanlar ölmürlər. Onlar ürəklərdə, yaddaşlarda, eləcə də ürək və yaddaş şahidlərinin yazdıqları tarix kitablarında yaşayırlar. Dünəndə belə olub, bu gün də belədi, sabah da belə olacaq. Ölümüzlük qazananlar Allahın sevdikləridi. Allahın sevdiklərini yaşadanlar da biz insanlarıq. Nə qədər Azərbaycan var, nə qədər azerbaycanlılar var, bu qəhrəmanlar da, o cümlədən Şelli Xosrov da yaşayacaq. Çünkü yaşamaq haqqını ona Allah verib!

Əbülfət MƏDƏTOĞLU